



Daxili İşler Nazirliyində işləmək, onun əməkdaşı, zabiti olmaq bir tərəfdən şərəflidir, ikinci tərəfdən də çox məsuliyyətli, əzab-eziyyətlidir.

Heydər Əliyev

# MÜBARİZ KEŞİKDƏ

30 iyul 2020-ci il  
Cümə axşamı



№ 26 (3491)

[www.mk.mia.gov.az](http://www.mk.mia.gov.az)

- polisazerbaycan

1933-cü ildən çıxır

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZIRLIYININ ORQANI

## Ölkə başçısı Azərbaycan xalqını təbrik edib

Dövlətimizin başçısı təbrikində insanlar arasında həmrəylilik və qardaşlığın, humanizm və mərhəmetin rəmzi olan Qurban bayramının İslam dininin əsas bayramlarından biri olduğunu qeyd edib. Vurğulayıb ki, müsəlmanlar bu əlamətdar gündə Uca Yaradannın adına qurbanlarla Allah'a yaxınlığın sevincini yaşıyır, xeyirxah amallar uğrunda hər cür fədakarlıqla hazır olduqlarını nümayiş etdirirler.

Təbrikdə daha sonra deyilir: "Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənşublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birləşmişlik mühitinin formalşamasında və etnik-mədəni müxtəlifliyin günümüzdək qorunub saxlanılmasında İslam dininin müstəsna rolü olmuşdur.

Hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi mili-mənəvi dəyərlərin, səsial yardımşəfəmin və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir. Bu ilki Qurban bayramı dün yanın qarşılıqlı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi bərcələrini layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyətimizdə birləş və bərabərlik ovqatını daha da gücləndirirler.

Əziz bacı və qardaşlarım!

Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövülüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsinə minnətdarlıqla yad edir, onların yaxınlarına və bütün xalqımıza səbir diliyərəm. İnanıram ki, xalqımızın firavanhı və əmin-amanlığı, Vətənimizin çiçəklənməsi və tərəqqisi naminə etdiyiniz dua və diləklər gerçəkləşəcəkdir.

Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə cansağlığı və xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübərək olsun!".

## MEHRİBAN ƏLİYEVA:

*İnsan haqlarının müdafiəsini özlərinin missiyası elan edən "Freedom House", "Amnesty International" və "Human Rights Watch" təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram.*

Azərbaycan Respublikası-nın Birinci vitse-prezidenti Mehriban Əliyeva Amerikanın Los-Anceles şəhərində və 2020-ci il iyulun 14-də Tovuz rayonunun 76 yaşlı dinc sakini Əziz Əzizovun erməni silahlı qüvvələri tərəfindən mülki obyektlərin artilleriya atışına tutulması nəticəsində həlak olmasına xatırladaraq qeyd edib ki, Erməni təbliğat-təşviqat şəbəkəsi 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmaga çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan fiziqi zoraklıq, aqressiya və qeyri-insani nifrət hissə ilə üzləşmələrini pisləyərək bildirib ki, onilliklər boyu aşılanan nifrat və azərbaycanofobiya ideologiyası XXI asrdə də öz "seybəcər bəhrəsinə" verir.

Birinci vitse-prezident Mehriban Əliyeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin ermənistən silahlı qüvvələri tərəfindən kütłəvi şəkildə məhv edilməsini, 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin iriçəpli silahlardan

atəşə tutulması nəticəsində nənəsi ilə birlikdə həlak olan 2 yaşlı Zəhranın və 2020-ci il 2020-ci il iyulun 14-də Tovuz rayonunun 76 yaşlı dinc sakini Əziz Əzizovun erməni silahlı qüvvələri tərəfindən mülki obyektlərin artilleriya atışına tutulması nəticəsində həlak olmasına xatırladaraq qeyd edib ki, Erməni təbliğat-təşviqat şəbəkəsi 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmaga çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan fiziqi zoraklıq, aqressiya və qeyri-insani nifrət hissə ilə üz-

ləşmələrini pisləyərək bildirib ki, onilliklər boyu aşılanan nifrat və azərbaycanofobiya ideologiyası XXI asrdə də öz "seybəcər bəhrəsinə" verir.

Birinci vitse-prezident Mehriban Əliyeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin ermənistən silahlı qüvvələri tərəfindən kütłəvi şəkildə məhv edilməsini, 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin iriçəpli silahlardan

## PREZİDENT TAPŞIRIQ VERDİ: SU EHTİYATLARINDAN SƏMƏRƏLİ İSTİFADƏ EDİLSİN

İyul ayının 23-də videoformatda keçirilən müşavirəni giriş nitqi ilə açan dövlətimizin başçısı su təsərrüfatında mövcud olan problemlərdən danışaraq infrastruktur layihələri arasında su layihələrinin xüsusi yerinin olduğunu qeyd edib. Ölkəmizdə bütün infrastruktur layihələrinin ardıcıl şəkildə icrasına diqqət çəkən Prezident bu gün Azərbaycanın dayanıqlı inkişafının təməlində 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının durduguunu diqqətə çatdırıb.

"O vaxt bizim infrastrukturla bağlı problemlər kifayət qədər ciddi idi. Ölkəmizdə enerji qıtlığı mövcud idi. Biz elektrik enerjisinin istehsalı ilə bağlı böyük problemlərlə üz-üzə idik, idxləndən asılı idik. Əlbəttə ki, ilk növbədə, bu sahədə vəziyyət normallaşdırılmalı idi. Çünkü eks təqirdə hər hansı bir inkişafdan səhəbət gedə bilməzdə. Son illərdə enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirlaşma imkan yaratdı ki, biz nəinki özümüzü artıq uzun müddət ərzində elektrik enerjisi ilə təmin edirik, eyni zamanda, bizim əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yaranmışdır. Bu ixrac artıq öz coğrafiyasını genişləndirir. Təbii ki, bu sahəyə çox böyük investisiyalar qoyulmalıdır və qoyuldu. Bu gün 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir.

Son vaxtlar bu sahədə daha böyük həcmli işlər görülüb və itirilmiş gücərin bərpası məsələləri öz həllini tapıb. Mövcud stansiyalarda təqribən 800 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu proses davam et-



dirilir. Yəni, bütün enerji təsərrüfatı müasirləşir..."

Prezident bildirib ki, 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faiza çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faizdən bu gün təxminən 82 faiza yüksəlib. Regionlarda isə əhalinin içməli su təminatı əshətə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Bu, doğrudan da tarixi nailiyyətdir. Biz bunu, ilk növbədə, insanların sağlamlığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün etmişik.

Ölkə başçısı müşavirədə aidiyatı qurumlardan tələb edib: Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Qobustan, İsmayıllı və Balakən rayonlarına səfər gedib.

Səfər çərçivəsində dövlətimizin başçısı Qobustan və İsmayıllı rayonlarında koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxanaların, İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "DOST Evi" Yaradılıqlı, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində, Balakən şəhər Uşaq İncəsənət Məktəbinin, Regional "ASAN xidmət" mərkəzinin açılışlarında iştirak edib və Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yoluñun 131,5-ci kilometrindən 215-ci kilometrinə qədər olan hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub.

## DİN qaydalara riayət etməyi tələb edir

Qarışdan gələn Qurban bayramı münasibəti ilə vətəndaşlarımızı təbrik edir, cansağlığı, xoşbəxtlik, hər bir ailəyə bol ruzi-bərəkət arzulayırıq.

Bu bayram günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlamlığa zərər verməyən şəraitdə yerinə yetirməsinin vacibliyi ilə əlaqədar bildiririk ki, bu il pandemiya şərait

nəzərə alınmaqla qurbanlı heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütłəviyə, insanların six toplaşmasına, müəyyən edilmiş yerlərdən kənardə satışa və kəsimə icazə verilməyəcək.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlı heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə vərilmüş satış portalına müraciət olunmalıdır ([www.qurbanliq.kendden.az](http://www.qurbanliq.kendden.az)).

Xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetin yanında Operativ Qərargahın tətbiqi bütün qaydalara riayət edilməsi bir daha vətəndaşlardan tələb olunur.

Sosial şəbəkə istifadəçiləri artıq daxili işlər orqanlarının gündəlik fəaliyyəti barədə "Telegram"dan da məlumatlar əldə edə biləcəklər.

Məlum olduğu kimi, ictimaiyyət-lə əlaqələrin genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi

səhifələri dörd ilə yaxındır fəaliyyət göstərir.

İyulun 28-dən fəaliyyətə başlayan Daxili İşlər Nazirliyinin rəsmi "Telegram" səhifəsi də ictimaiyyət və izleyicilər üçün açıldı.

Səhifəmizdə daxili işlər orqanlarında baş verən yeniliklər, hüquqi və struktur islahatları, keçirilən maarifləndirici, profilaktiki tədbirlər, açı-

yan, xidməti fəaliyyəti, fiziki, döyü və peşə hazırlığı, beynəlxalq əlaqələri, əməkdaşların elm, təhsil, mədəniyyət, idman və digər sahələr, də qazandığı uğurlar, eləcə də, həyata keçirilən profilaktiki tədbirlər, yətərli keçirilən məsələlərini təminində, əməliy-

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi" (<https://t.me/polisazerbaycan>) adı ilə yaradılan səhifədə daxili işlər orqanlarının ciyətmiyyətlə gərəşləri və digər mövzularda müxtəlif səpkili mətiyallarla tanış olmaq mümkündür.

## Bizi "Telegram"dan da izləyəcəklər

# POLİS AKADEMİYASININ DAHA BİR UĞURU



Daxili işlər orqanlarının kadıf hazırlığı ilə məşğul olan yeganə təhsil ocağı Polis Akademiyasıdır. Həmin səbəbdən də gələcəyin asayış keşkilərini, qanun qoruyucularını hazırlamaq üçün yükün ağırlığı əsasən bu strukturun üzərinə düşür. Ötən illər ərzində möhtərəm Prezidentimiz ali diqqət və qayğısı sayəsində Akademiyanın maddi-texniki təchizatı gücləndirilmiş, yeni tədris və yataqxana korpusları tikilib istifadəyə verilmişdir. Yüksək səviyyədə təhsil almaq üçün yaradılmış şərait burada təhsil alanların gələcək uğurlarının təməlidir desək, yanılmarıq.

Yeri gölmüşkən, ölkəmizdə və xaricdə keçirilən bilik, idman yarışlarında Akademiyanın kursantları yüksək nəticələr əldə etmiş, onlara olan inamı və etimadı doğrultmuşlar.

Bu gün Akademiya qazandığı uğurlarla kifayətlənmir, müəllim və komandir heyəti, eləcə də kursantları təcrübə və bacarıqlarının, nəzəri bilik səviyyəsinin yüksəldilməsi üçün hər gün elmi axtarışadırlar.

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının

Nizamnaməsi”ndə magistratura və doktorantura yolu ilə yüksək ixtisaslı elmi kadrların hazırlanması barədə əksini tapan müddəəalar, eləcə də elmin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramları ölkəmizdə elmlə təhsilin integrasiyası və bunun əsasında daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı elmin müvafiq sahələrinin inkişafına, elmi tədqiqatların nəticələrinin tədris prosesində tətbiqinə yönəldilməklə ali hüquq təhsilli kadrların hazırlanması razılıq verildi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş qəbul planında Polis Akademiyasına 2018-ci ildən magistratura təhsili üçün Hüquqsünsəliq ixtisası üzrə (İxtisaslaşma-Cinayət hüququ, cinayət prosesi, kri-

Nizamnamədə təsbit olunmuş müddəəalar, Dövlət Proqramlarında qeyd edilən vəzifələr, habelə Akademiyanın mövcud elmi potensialı, elm və innovasiya sahəsindəki göstəricilər burada magistratura təhsil pilləsinin yaradılmasını şərtləndirdi.

Bu məqsədla, Polis Akademiyasının Elmi Şurasının magistratura təhsil pilləsinin təsis edilməsi ilə bağlı qərarından sonra DİN-in müraciəti ilə Nazirlər Kabinetinin, AMEA-nın və Təhsil Nazirliyinin müsbət rəyləri əsasında 2017-ci ildə ali təhsilin magistratura səviyyəsinin yaradılmasına razılıq verildi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş qəbul planında Polis Akademiyasına 2018-ci ildən magistratura təhsili üçün Hüquqsünsəliq ixtisası üzrə (İxtisaslaşma-Cinayət hüququ, cinayət prosesi, kri-



minalistika və məhkəmə ekspertizası) Azərbaycan bölməsində 10 yerin ayrılmasisi nəzərdə tutulurdu.

Yeni yaradılmış magistratura təhsilinin təşkili ilə əlaqədar “Elmi-tədqiqat və redaksiya-nəşriyyat” şəbəsi və aidiyiyati kafedralar tərəfindən respublikanın və xarici ölkələrin ali təhsil müəssisələrinin qabaqcıl təcrübəsi öyrənilmiş, tədris ediləcək fənlərin proqramları hazırlanmışdır. Magistr pilləsinin fəaliyyətinin və tədrisinin təşkili məqsədi ilə, eyni zamanda, tədris planı və Polis Akademiyasının magistraturasında təhsilə namizədlərin seçilməsi və müsabiqəyə buraxılması Qaydalı, Polis Akademiyasında magistratura pilləsi üzrə elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrin təşkili və keçirilməsi qaydaları hazırlanaraq təsdiq edilmişdir.

**Mövzu ilə bağlı suallarımızı cavab-**

landırın şöbə rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Hikmət Eyyazov qeyd etdi ki, şöbənin əməkdaşları tərəfindən magistratura təhsil pilləsi üçün dərs və imtahan cədvəlli, tədris resursları hazırlanıb. Test üsulu ilə imtahan qəbul ediləcək fənlər üzrə Akademiyanın “Test imtahan bazası”na fənlərin predmetinə dair imtahanlar sularının daxil edilməsi, şifahi imtahanlar üzrə isə imtahan biletlərinin hazırlanması, semestr imtahanlarının keçirilməsi, müvafiq fənn komissiyalarının yaradılması, magistr dissertasiya mövzusunun seçilməsi, Elmi şurada təsdiqi, magistrantın elmi-konfranslara, digər təhsil müssəsələrində tədbirlərə və təcrübə mübadiləsinə göndərilməsi məsələləri həllini tapıb.

Qeyd edək ki, Akademiyanın ilk magistr polis leytenantı Ata Vəliyevdir. Magistrantın “Cinayət hüququnda cəza təyin etmənin nəzəri problemləri” mövzusunda dissertasiya işi professor və müəllim heyəti tərəfindən 92,1 balla “səl” qiymətləndirilib.

Akademiyanın ilk magistri kimi DİO tarixinə düşmən Ata Vəliyev “Fərqliəmə diplomu”nu, həmçinin “polis baş leytenantı” xüsusi rütbəsini Azərbaycan Polisinin peşə bayramında Daxili İşlər naziri, general-polkovnik cənab Vilyət Eyyazovun təqdim etməsi Akademiyanın professor-müəllim heyətinə, gələcəyin asayış keşkilərinə olan saygıının, vərilişlən dəyərin bariz nümunəsi idi.

Hafız Təmirov,  
fotolar Zeyni Hüseynovundur

## General haqqında film çəkilir

Şəhid general-major Polad Həşimovun xatirəsinə Qarabağ həqiqətlərindən bəhədən bədii film çəkiləcək. “Komandir” adlı filmin ssenarisi artıq hazırlanır. Bu barədə filmin ssenari müəllifi, rejissor, polis veteranı Cəlaləddin Qasımov məlumat verib.



Onun sözlerinə görə, Qarabağ mühəribəsinə həsr olunan, eləcə də bu mühərbiyən evvəl də ermənilərin Azərbaycana qarşı qara əmələrindən dənışan “Komandir” filminin redaktoru əməkdar incəsənət xadimi, tanınmış kinoşunası Aydın Kazımzadədir.

Polis veteranı qeyd edib ki, filmin ssenarisi real hadisələrə əsaslanıb. Ssenarıdəki hadisələrin bir hissəsi vaxtilə Tovuz rayonunda tibb

bacısı işləmiş Tamara Adamyanın törətdiyi cinayətlərlə bağlıdır.

O deyib ki, saat yarımlıq film hazır olduqdan sonra beynəlxalq film festivallarında nümayiş etdiriləcək: “Azərbaycan xalqının qəhrəman oğlu, general-major, Qarabağ mühəribəsində şəhid olmuş Polad Həşimovun əziz xatirəsinə həsr edilən “Komandir” bədii filmi ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdik-

ləri soyqırımları, vəhşiliklərə ekrana çıxarmaqla bunu bir daha dünya tamaşaçlarının mühakiməsinə verəcək”.

Cəlaləddin Qasımov son illərdə “Şolların arxiv” adlı bədii və bir neçə sənədli, o cümlədən “100 il şərəflə ömür”, “Nobel qardaşları” və sairə filmləri ilə tanınır. Onun “Şolların arxiv” filmi onlarla beynəlxalq festivalda medal qazanıb.

Teymur Əlizadə,  
polis kapitanı

Cinayətkarlıqla qətiyyətli mübarizə ilə yanaşı, yol hərkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində də polis bütün gücünü və imkanlarını səfərbər edir. Lakin hər gün baş verən yol qəzaları aparılan mübarizəni kölgəsində qoyur. İnsan ölümüne səbəb olan hərkətin və hərkətsizliyin, qayda pozuntusunun isə bir adı var: məsuliyyətsizlik.

Unutmayaq ki, məsuliyyətin digər adı da qayda-qanuna riayət etməkdir. Qayda və ya qanun pozulmasın, ona riayət olunsun deyə hər addimbaşı polisin olması şart deyil. Vətəndaş

və təşəbbüs möhtərəm Prezidentimiz tərəfindən dəstəklənir. Yeri gölmüşkən, Dünya İqtisadi Forumunun 2018-ci il Qlobal Rəqəbatlılıq Hesabatına əsasən İnfrastruktur kateqoriyasında



ekspertlərin göldikləri qənaət budur ki, daha çox diqqətsizlik, sərəxəs halda avtomobil idarəetmə, sürət həddi, yol hərkəti və digər psixoloji pozuntular qəzalara səbəb olur. Hətta bu istiqamətdə digər ölkələrlə aparılan müqayisə də maraqlı doğurur. Türkiyədə aparılan araşdırılmalara görə, qəzalar daha çox yay aylarında baş verir. Qəzalara səbəb isə sürət həddi olur. Manevr qaydalarının pozulması, qəzada ölüm səbəbi araşdırıllar kənətliksizlik kəmərinin taxılmasası, sükan arxasında mobil telefon və istifadə, diqqəti yayındır

## Cəza qaçılmazdır, amma...

**Yollarda sürücü və piyada məsuliyyətsizliyi ölüm riskini artırır. Ani bir diqqətsizlik qəzaya səbəb olur.**

qanunun ona verdiyi salahiyətdən və mövqeyini ifadə etmək üçün yaradılmış şəraitdən istifadə edərək özü birbaşa mübarizənin önündə olur və beləliklə, qanun pozuntularına yol vermə halalarının karşısına alınır. Son illər daxili işlər orqanları əməkdaşları tərəfindən aparılan maarifləndirmənin təməlini, əslində, bu ideya təşkil edir.

Qeyd edək ki, Azərbaycanın yol infrastrukturunun yenidən qurulması dövlət siyasetinin prioritət istiqamətlərindən. İnsanların rahatlığına xidmət edən hər bir addim, fikir, ideya

Azərbaycan avtomobil yolları öz keyfiyyətinə görə 63 xalla 140 ölkə arasında 34-cü yeri tutmuşdur.

Yol hərkətinin təşkili və təhlükəsizliyi ilə bağlı məsələlər sadəcə hökumətin və əlaqədar dövlət institutlarının deyil, eyni zamanda ictima-iyyət, sıravi vətəndaşların da maraqlarında olmalıdır. Bəs yollarda ölüm riskinin qarşısının alınması üçün nə etmək lazımdır? Məsələ ilə bağlı

səhəbələrin edilməsi, qəzalara səbəb olan amillər arasındadır.

Mövzu ilə bağlı apardığımız arasdırma zamanı maraqlı faktlar da diqqətimizi çəkdi. Belə ki, 2010-2017-ci illərdə respublika ərazisində qeydə alınan 20043 yol nəqliyyat hadisəsi nəticəsində 7800 nəfər insan həyatını itirmişdir ki, bu da orta hesabla hər il 975 nəfər insan həyatı deməkdir. Qeyd etmə lazımdır ki, hələk olanların 6498 nəfəri 25-64 yaş arası əmək qabiliyyəti insanlardır.

**Ardı 3-cü səhifədə.**

Davranış qaydaları ən güclü təsir vasitəsidir və davranışlarımız bəzən bizi uğursuzluğa da düşür edir. Unutmayaq ki, uğurun təməli həm də əxlaq normalarına riayət etməklə qoyulur.

1. Polis əməkdaşı işə gəldiyi zaman həmkarları ilə səmimi görüşməli, hamı ilə xoş ünsiyyət yaratmağa çalışmalıdır.
2. Polis əməkdaşı iş gecikməlidir. Əgər xidməti iş otağı ümumidirsə, digərlərinə mane olmaq üçün sakit tonda danışmalıdır.
3. Polis əməkdaşı çalışdığı kollektivin həyatını laqeyd yanaşmamalı, içtimai işlərdə fəal iştirak etməlidir. Kollektivin ümumi tədbirlərinə qatılmaq

## Polis əməkdaşı bunları bilməlidir

həmrəyliyi, dostluğunu, inamı daha da möhkəmləndirir.

4. Polis əməkdaşı təvəzük olmalı, iş yoldaşının fəaliyyətini, onların hərkətlərini başqlarının yanında müzakirə etməmeli.

5. İş vaxtı hər hansı mübahisə yaranarsa, xüsusilə təməni nümayiş etdirməli, bütün anlaşılmasıqlılar məsləhət, fikir mübadiləsi ilə aradan qaldırılmalıdır. Hər bir əməkdaş həmsöhbətinə sonadak diniəməli, onun dediklərini dərk etməyə çalışmalı, ancaq öz fikrinin yeganə həqiqət olduğunu israr etməkdən çəkinməlidir. Əgər haqlı olduğuna əmindişsə, yal-

nız təzkib olunmaz arqumentlərlə və faktlara buna sübuta yetirməlidir.

6. Yaş, vəzifə və rütbəcə böyük işçilər gənc əməkdaşlar üçün örnək olmalı, onlarda polis haqqında yanlış təsşürat yaranmasına yol verməməli, müsbət iş təcrübəsini öyrətməyə çalışmalıdır.

7. İslədiyi orqandan və çalıştığı xidmət sahəsində asılı olmayaq, bütün polis əməkdaşları bir-birinə arxa olmalı, həmrəylik və xidməti fəaliyyətdə lazımı köməklik göstərməlidirlər. Eyni zamanda, onlar hər bir halda öz həmkarlarının qa-

nunsuz hərkətlərinin qarşısını almırlı, ciddi principiallıq nümayiş etdirməlidirlər.

8. Əgər kollektivdə qadın xidmət edirə, ona qayğı və hörmətlə yanaşmalı, müəyyən məsələlərdə onun qadın olduğu nəzərə alınmalıdır. Lakin qadın əməkdaş da öz növbəsində sui-istifadəyə yol verməlidir.

9. Xəstələnmiş, səhhəti pozulmuş əməkdaşlara, şəhid ailələrinə diqqət və qayğı kollektivin daim nəzarətində olmalıdır. Vaxtaşırı onlara baş çəkilməli, müəyyən problemlərinin həllində köməklik göstərilməlidir.

10. Polis əməkdaşı üçün kollektivin mənafəyi ilə şəxsi mənafəyi vəhdət təşkil etməli, onun fəaliyyəti çalışdığı kollektivin maraqları ilə üst-üstə düşməlidir.

# ERMƏNİ TERRORU: DÜNƏN VƏ BU GÜN



Türkmençay müqaviləsindən sonra 1828-1896-ci illərdə İrandan və Türkiyədən Azərbaycana köçürülmən ermənilər Göyçə, Dərələyəz, Vedi, Ağbabə mahallarına, İrəvan şəhərinə, Qarabağ və Gəncə quberniyalarında yerləşdirildilər.

Qısa zaman kəsiyində onların namərd xisləti özünü göstərdi. Torpaqlarımızda məskunlaşan haylar havadarlarının köməyi ilə dövlət qurmaq üçün həm də təşkilənlər.

Belə ki, «Böyük Ermənistən» dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş erməni təşkilatları - 1887-ci ildə yaradılmış «Armenakan», sonradan «Hnəçək» və «Daşnakşüyun» partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından zaman-zaman geniş istifadə etdilər.

XX əsrin əvvəllərində, 1905-1907-ci ildə “Bakı heç vaxt Azərbaycanın paytaxtı olmamacaq”, -deyən Stepan Şumyanın rəhbərliyi ilə 1918-20-ci illərdə erməni terrorçuları Naxçıvanda, Şamaxıda, Qubada və digər yerlərdə terror aktları həyata keçirərək 2 milyona yaxın azərbaycanlı qətlə yetirib, tarixdən səlimməyən vəhşiliklər törətdilər. 1920-ci ildə dekabrında Zəngəzur Ermənistana birləşdirildi. Sonrakı illərdə Qazaxın



dağılıq hissəsi – Dilican ərazisi, 1927-ci ildə Mehri-Cabrayıl qəzalarından 24 kənd, 1929-cu ildə Zəngəzurun Nüvədi, Tuğut və Yernəzir kəndləri, Naxçıvandan 9 kənd Ermənistana verilmişdir. Yeri gəlmışkən, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər nazirliyi-Fətəli xan Xoyski və Behbud xan Cavanşir də erməni terrorunun qurbanı olmuşdur. Soyqırımlarla yamaşı, xalqımız erməni millətçilərinin əli ilə deportasiyalara da məruz qalmışlar. 1948-1953-cü illərdə azərbaycanlılar tarixi torpaqlarımızdan deportasiya edilərək Kür-Araz ovalığına zorla məskunlaşdırılmışlar.

**1970-80-ci illərdə ASALA və digər terror təşkilatlarının 22 ölkədə 235-dən çox terror aktı törətməsi və 24 türk diplomatını qətlə yetirməsi də hər kəsə məlumatdır.**

1988-ci il deportasiyasından sonra Ermənistən monoetnik dövlət kimi “tarixa” düşdü. 1992-ci ildə fevralında Xocalıda qətlam isə təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı törədilmişdi.

Bu gün möhtərəm Prezidentimizin söyi nəticəsində hücum diplomatiyamız işə düşüb və Azərbaycan həqiqətləri dünyada əks-səda doğurub. Elə bu günlərdə Tovuzda dövlət sərhədlərimizin pozulmasına yönəlik erməni təxribatı sübut etdi ki, terroru konstitusiyasında təbliğ edən, qədim Azərbaycan torpaqlarında qurulan Ermənistən adlı dövlət nəinki Qafqazın, bütün dünyanın bəlasına çevrilib. Onu susdurmaq və yer üzündən silmək an məsələsidir. Bunu həyata keçirməyə bütün hüquqlarımız var. Əgər siyasi və diplomatik yolla Qarabağ məsəlesi öz həllini tapmasa, o zaman Azərbaycan terrorla mübarizədə çox amansız olacaqdır. Bu iş terroru dəstəkləyən “dövlətin” sonu deməkdir.

T. Hafiz,  
Ə.Ruhayı

**Əvvəli 2-ci sahifədə.**  
Bu istiqamətdə araşdırmaçılarımızı davam etdirir Bakı şəhəri üzrə yol-nəqliyyat hadisələrinin statistikasına da nəzər yetirdik. Məlum oldu ki, ötən ilin altı ayı ilə müqayisədə (244) bu ilin altı ayı ərzində 18 fakt yol-nəqliyyat hadisəsinin azalması qeydə alınıb (226).



## Cəza qaçılmazdır, amma...

On çok yol-nəqliyyat hadisəsi Bakının Qaradağ (23), Sabunçu (19), Xəzər (15), Binəqədi (12) və Suraxanı (11) rayonlarında baş verib.

Ümumilikdə isə görülən tədbirlərin nəticəsində ölkə üzrə bu ilin altı ayında yol-nəqliyyat hadisələri 7,5, qəzalarda ölünlərin sayı 5, xəsarət alanların sayı 6 faiz

azalıb.

Unutmayaq ki, hansı şəraitdə və məkanda tərətilməsindən asılı olmayaraq tərətilən cinayət əməli cəmiyyətə təsirsiz ötüşmür. Əməlinə görə cəza qaçılmazdır, amma hər hansı bir cəza növünün tətbiq edilməsi heç də çıxış yolu deyil.

Və cinayətdən, cəzadan uzaq olmaq, yolumuzda hər

zaman yaşıl işığın yanlığıni istəyiriksə, qanunların alıliyinə riayət etməli, vətəndaş olaraq dövlətimizin və millətimizin mənafeyi, gücənməsi naminə gücümüzü, isteklərimizi, dözmümüzü, səbrimizi birləşdirib mətin addımlarla geləcək hədəflərə doğru irəliləməliyik.

Hafiz Təmirov,  
Ruhayıyə Əliyeva

## Həyatını xilas etdilər

Qax Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin əməkdaşları rayonun Qıçqaq kəndi ərazisində xidmətdə olan zaman yol kənarında dayanan avtomobildəki sürücü və sərnişinlərin təlaş içində olduğunu görüb, həmin nəqliyyat vasitəsinə yaxınlaşıblar. Sürücü, avtomobildə sərnişin qismində olan şəksi ot biçən zaman və ilan sancan şəxsin həyatını xilas etmək



dəki nasazlıq sabəbindən vaxt itirdiklərini bildirib. Polis əməkdaşları Mansur Rəsulov və Bəhruz Qurbanlı dərhal həmin şəxsi xidməti avtomobilərinə əyləşdirirək, tez bir zamanda Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırırlar. Həkimlər tərəfindən lazımi tibbi yardım göstərilib

ilan sancığını və təcili olaraq xəstəxanaya mümkin olub.

Mahir Məsimov,  
polis baş leytenantı

çatdırılmalı olduğunu, ancaq avtomobilin-

kömək edir.

**Yüksək məhsuldar insanlar qarşılığına məqsəd qoyurlar**

Məqsəd – bizim üçün vacib olan dəyərlərin və onlara görə hər gün etdiyimiz seçimlərin ifadəsidir. Həqiqətən də məhsuldar olan insanlar bilirlər ki, bu gün atlan addımlar onların sabahı imkanlarına təsir göstərə bilər.

Onlar başqalarına xidmət etmək və özlərinə qayğı göstərmək arasında tərəfli tapırlar

Yüksək məhsuldar insanlar bilir ki, dünya yalnız onların ətrafında firlanır. Və onlar başqalarına bacardıqları qədər xidmət etmək, nəyisə dəyişdirmək istəyirlər. Məqsədlərini, dəyərlərini və qərarlarını nəzərə aldıqları üçün

yığandan sonra daha asan olur. Anlamاق vacibdir ki, həyatınız boyu sizin adınızdan qərar qəbul etmək istəyən insanlar çox olacaq. Onların öz məqsəd və vəzifələri var. İlk növbədə insan olaraq onlar da birinci özlərini düşünürərlər.

Seçilən olmaq üçün vacib olanı etmək və düzgün hədəflərə can atmaq lazımdır.

**Onlar istədikləri kimi həyatdan zövq alırlar**

Bu insanlar yüksək məhsuldarlığı baxmayıaraq, hobbi və ya digər məraqlara vaxt sərf etməkdən çəkinmir. Necə deyərlər, zövqlə keçirdiyin vaxt boşça getmir. Bəlkə də qəribə bir həbbiniz var və ya əyləncə ilə bağlı uğurları olsa da, ugura gedən yolda

yərəstiş etdiklərimizin necə çətinliklər, əziyyətlər çəkməsi arxa planda qalır. Uğur əldə etmək düzgün qərarlardan asılıdır. Bəs uğurun zirvəsində olanlar necə qərar qəbul edirlər?

**Onlar nəyin ən vacib olduğunu bilirlər**

Onlar işin çətinini seçir və başqalarının kölgəsinə sığınırlar.

Yüksək məhsuldar insanlar sual verməyə meyllidirlər. Onlar başqalarının dediklərini kortəbbi şəkildə qəbul etmirlər. Hətta müəyyən uyğunluqları tapmaq üçün öz fikirlərini belə şübhə altına alırlar. Kimsə sorusunda ki: “Siz A və ya B variantını ala bilərsiniz, hansını istəyirsiniz?” sualına cavabları “C” variantını istəmələri olur. Başlangıçda bu çətin galır, amma təcrübə

dən fərqlidir. Nə fərqi var? İstədiyinizi edin.

**Onlar dialoq zamanı həqiqətən dinləyirlər**

Məhsuldar insanlar dinləməyi bacarırlar. Dinləmək bacarığı layiqincə qiymətləndirilməyən keyfiyyətlərdən biridir. Əyər dinləməyə başlasanız görərsiniz ki, onu inkişaf etdirmək çox asandır.

**Onlar oyanmaq və yuxuya getmək üçün vaxtı düzgün seçilirlər**

Vaxtında yatarıqla, səhər o qədər yenilənmış şəkildə oyanarıq. Məhsuldar insanlar səhər yuxudan oyandıqda bütün gün necə keçəcəyini müəyyənləşdirir. Səhv yuxu vərdişləri issə sohbet pətəsədir, stressi da artırır.

Yaxşı yuxu vərdişlərini öyrənməyin ən vacib tərəfi iş həyatına da müsbət

bu həmişə mövcuddur.

Buna baxmayıaraq, həyatda mümkün qədər səmərəli olmaq və həqiqətən istədiyini əldə etmək üçün özünüüz də unutmamalısınız. Siz eyni anda həm özünüzü, həm də başqalarına yaxşılıq etməlisiniz.

Elə bir insan yoxdur ki, hansısa bir zarəri vərdişi birinci gündən və yaxud da sabahdan tərgidəcəyinə söz vermiş. Təbii ki, çoxları bu haqda unudurlar və ya fikirləşdiklərini həyata keçirmək üçün özlərində iradə toplaya bilirlər.

Qazanılmış vərdişlər sayısında müvafiq davranış formalaşır ki, onu da asanlıqla dəyişmək mümkün olur. Çünkü əsasında insan fiziologiyası durur.

## Təbiəti qorumaq ümumbaşarı vəzifədir

**Bu istiqamətdə polisin fəaliyyəti vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır**



Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitər mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə mösiət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və mösiət tullantılarının qalaqlanması, su obyektlərinin çirkənlənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə tədbirlərin davam etdirilir.

Təkcə cari ilin iyun ayında birgə keçilmiş tədbirlər zamanı Bakı şəhərində və Abşeron rayonu ərazisində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və mösiət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 264-cü (su obyektlərinin qaydalarının pozulması) 54080 manat təşkil etmişdir.

Bu istiqamətdə tədbirlər davam etdirilir.  
N.Cavadov

Oğul toyunda qol qaldırıb oynamaq, "Vağzalı" sədaları altında qız köçürmək hər bir valideyinin arzusudur.

Akif kişi də övladları böyüdücə o günlərin şirin anlarını xəyalında dəfələrlə canlandırmış, hələ üstəlik xanımıyla birləşdə altdan-altdan bəzi hazırlıqlarını da görmüşdü. Amma, necə deyirlər, "Sən sayığını say, gör fələk nə sayır".

Günlərin bir günü işdən evə qayanın Akif qızının qoşulub qadığını eşidir. Bu acı xəbərin şokundan aylamış başqa bir xəbərdən əməllicə sarsılır. Sən demə, oğlan bir dəfə evlənib boşanmış. Qızın ayağı ata evindən "kəsilir". Dəfələrlə ömür-gün yoldaşının: "Ay kişi, gol daşı tök ətəyindən,



qalsın. Öz evimizin təmirini qurtaran kimi, köçəcəyik.

Neynəmək olardı, ata ürəyidi, nara zi olsa da övladının rahatlığınamına razılaşdı. Amma nə bilədi ki, verilən vədlər yalan idi. Sən demə, nə təmir olunan ev varmış, nə də ki, düz-əməlli qazanc yeri.

Günlər bir-birini əvəzlədikcə Arzunun arzuları puç olurdu. Əkbər ona

içmək üçün divanda yerini rahatladi. Birdən kürkəninə üzünü tutub dedi:

-Oğlum, bəlkə mənimlə rayona gedəsən? Dörd ilə yaxındı kəndə getmirəm, yəqin indi həyət-bacanı ot basıb, yaman gündədi.

Təklif anidən gəldiyindən Əkbər nə deyəcəyini bilmədi. Arzunun başını yelləməsindən anladı ki, o da istəyir ki, atasıyla getsin. Oğlan qeyri-ixtiyari razılıq verdi.

**-Bəs haçan gedək?**

**-Elə indi. Nə var ki, maşallah, yollarımız "şüşa" kimidi, 3-4 saatə Lerikdəyi.** Bu istidə şəhərdə bağımız çatladı. Biz gedək səliqə-sahman yaradaq, sonra gəlib xanımları da apararıq.

Hər şeyin inandırıcı görünməsi üçün Akif həyətdəki su çəlləyini da sürüyüb maşına qoydu...

## QAYINATANIN QƏZƏBİ...

**axı o bizim balamızdır,"** deməsi da Akifin qəzəbini soyutmamışdı.

"Zaman hər dərdin dərmanıdır" deyirlər. Neçə vaxtdan bəri qızını görəmən ata biruza verməsə də çox dərrixirdi. Gah gizlin, gah aşkar, gecədən şübhədək ağlayan, övlad hasratından az qala xəstəlik tapan yoldaşının hali Akifin ürəyini yumşaltdı. Günlərin birində gözəl bir məclis təşkil edib qızı və kürkəni ilə barışdı.

Bu barışqdan bir müddət keçməmiş kürkən Arzunu (ad şərtidir) gətirib ata evunə qoydu. Bəhanəsi isə belə oldu:

**-Akifəni, bizim mənzil çox kiçikdir. İcaza ver, Arzu bir müddət burda**

lazımı diqqət yetirmir, istəklərini qu-laqardına vururdu. Qaynatası evdə olmayan kimi golir, qarnını doydurur, istirahətini edir, kişi golən kimi bir bəhanəyə aradan çıxırı.

Akif qızının keçimsizliyinin, oğul-uşaq sahibi olmamasının yegana səbəbkər kimi Əkbəri gühahkar bilirdi. Bu barədə kürkəninin, qızının yanında bir söz deməsə də, belə evliliyə son qoymağın vacibliyini həyat yolunda dəfələrlə demişdi. Amma Arzu Əkbərdən ayrılmağı belə düşünmür, atasının dediklərini vecinə almırıdı:

Həmin gün evə qanıqara gəlmişdi. Əkbəri evdə görəndə dişə bağlısağının kəsdi. Heç nə bürüuze vermədən əl-üzünü yuyub, xörəyini yeyib, çay

Olacaqlardan xəbərsiz olan Arzu anasına:

-"Rayon məsələsi yaman yerinə düşdü, bu yoldaşlıq onlara yaxınlıq etmək üçün bir fürsət olacaq", -dedi.

Maşın rahat, yol da əla. Sanki quş qanadında çatdırılar Lerikin Çayrud kəndinə. Şəhərdə istidən nəfəs almayı belə çətin olsa da burada hava sərin idi. Həyət-bacaya əl gəzdirindən sonra ikisi də əldən düşmüdü. Aclıq da onlara güc gəlməşdi. Əkbərin mürəğüldiyini görən Akif dilləndi:

-Dur, yataq, sabah işimiz çox ola-

**Ardı golən sayımızda.**

Çingiz Şixverdiyev,  
polis polkovnik-leytenantı

## DÜNYAYA PƏNCƏRƏ

Bundestag Cinayət Məcəlləsinə yol-nəqliyyat hadisələri qurbanlarının video və foto çəkilişlərinə görə maddə əlavə edib. Deputatların belə bir addım atmasına səbəb qəzaya düşərən şəxslərin onlar barədə sosial şəbəkələrdə yayılan foto və videoçarxlarla bağlı çoxsaylı şikayətləri olub. Onlar məktublarında yazıblar ki, bir çox mosuliyyətsiz insanlar üçün başqasının problemi əyləncəyə çevrilir.

Həqiqəton, seycilər çox vaxt yol-nəqliyyat hadisələrini çəkərkən həmin dəhşətlərini görtüntüləri sosial şəbəkələrdə yayırlar. Belə özbaşınlıqlar, təbi ki, təkcə qeyri-etiğən baxımdan deyil, həm də cinayət hadisəsi baxımdan xarakterizə olunmalıdır. Qeyd edək ki, belə hərəkətlərə yol verənlər bundan sonra yüksək məbləğdə cərimə və hətta iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.



**Büyük Britaniyada keçirilən əməliyyat nəticəsində qətl törətməkdə, silah qaçaqmalçılığı və narkotik vasitələrin qanunsuz ticarətində şübhəli bilinən 746 nəfər saxlanılıb.**

**Əməliyyat nəticəsində iki tondan çox narkotik vasitə, onlarla silah və 54 milyon funt sterlinq məbləğində pul, həmcinin qanunsuz fəaliyyət göstərən laboratoriyanın 28 milyondan**

**çox "Etizolam" həbi, 55 bahalı avtomobil ələ keçirilib. Mütəşəkkil cinayətkarlığın qarşısının alınması istiqamətində belə əməliyyatların davamlı qaydada təşkil olunacağı bildirilib.**



Fransa hökuməti bu ilin sentyabr ayından başlayaraq ölkədə narkotik vasitələrin istifadəsinə görə 200 avro məbləğində cərimə tətbiq etmək qorarına gəlib. Bunu Fransanın Baş naziri Nitsa şəhərində cinayətkarlıq qarşı mübarizə mövzusunda çıxış edərkən deyib.

Bu şəhərdə iyunun ortalarından etibarən narkotik alverçilərinin dəstələri arasında silahlı atışmalar baş verir.

Narkotik istifadəsinə görə cəza əvvəllər Fransada yalnız 1970-ci ilin qanunu əsasında tənzimlənirdi. Narkotik istifadəsinə görə bundan önce 1 ilədək həbs cəzası və 3750 avro cərimə tətbiq edilirdi. Əslində, məhkəmələr həmişə bu cür sərətdərələrin qarşısını almağa çalışıb, şifahi xəbərdarlıq verməyi üstün tutublar. Bu isə, narkotik istifadəçilərinin cəzasız qalmamasına səbəb olurdu.

Qərara alınub ki, 200 avro cərimə 45 gün ərzində ödənilməsə, cərimənin məbləği 450 avroyadək artırılacaq.

Natiq Cavadov

**Bəlkədə çoxumuz həvəslə və sevə-sevə oxuduğumuz dünya ədəbiyyatının şedevrləri sırasında yer alan əsərlərin bir çoxunun müəlliflərinin məhəbəs həyatı yaşadığını bilmirik. Elə isə, gəlin, həbsxanalarda yazılın əsərlərlə tanış olaq.**

Migel de Servantes – "Don Kixot"

Dövlət xəzinəsinin yeyilməsi səbəbi ilə həbsə atılan Servantes dörd divar arasında bəşiriyətin ən möhtəşəm romanlarından olan "Don Kixot"u yazmağa başlayıb. Həbsxana həyatı da elə uzun olmayıb.

Amma o, burada "Don Kixot" kimi ofsənə romani bitirməyə müvəffəq olub.

Adolf Hitler – "Mənim mübahizəm"

Hitlerin Landsberq həbsxanasında dostu Rudolf Hess tərəfindən qələmə alınub. Kitab iki cild-dədir. Həyatını, siyasi baxışlarının dayışılmasında rol oynayan təsirələr, yəhudilər haqqındaki ilk fikirələr, müharibə xatirələri bu kitabın əsas mövzusudur.

Markiz de Sad – "Sadomun 120 günü"

1785-ci ildə Bastiliyada həbsdə olarkən Markiz de Sad bu romani yazmağa başlayıb. Nə az, nə çox, düz 37 günə romani tamamlayıb.

O, romani 12 metrlik tualet kağızına yazıb.

Hitlerin Landsberq həbsxanasında dostu Rudolf Hess tərəfindən qələmə alınub. Kitab iki cild-dədir. Həyatını, siyasi baxışlarının dayışılmasında rol oynayan təsirələr, yəhudilər haqqındaki ilk fikirələr, müharibə xatirələri bu kitabın əsas mövzusudur.

O Henri – "Hekayələr"

Əsl adı Uilyam Sidney Porter olan O Henri Texas banklarının birində kassir işləyib. Fırıldaqçılığı görə polislərdən gizlənsə də, günlərin birində onu tutaraq üç il həbs cəzasi veriblər. Həbsxanada dünya ədəbiyyatının usta hekayəcisi doğulur: Uilyam Sidney Porter dönbür olur O Henri. İlk hekayəsini də burda ya-

zır: "Dika Svistunun doğum günü taram"

İbrahimov və 22 yaşlı Göygöl rayon sakini Boran Məmmədov şübhəli qismində saxlanılıblar.

İllkin dindirmə zamanı onlar əməllərini etiraf edib

və əldə etdikləri pulun bir qismini xərclədiklərini bildiriblər. Pulun qalan hissəsi maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma-

lar davam etdirilir.

\*\*\*\*

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri

nəticəsində rayon ərazisindəki evlərin birindən 1900

manat dəyərində qızıl-zinət

və möşət əşyaları əğurla-

maqdə şübhəli bilinən Saray

qəsəbə sakini, əvvəllər məh-

kum olmuş Ə.Abdullayev

saxlanılmışdır.

manat uğurlayıb.

Dərhal Goranboy Rayon

Polis Şöbəsinin əməkdaşları

tərəfindən keçirilən əməliyyat-

axtarış tədbirləri nəticəsində

əğurluq tərətməkde

şübhəli bilinən 22 yaşlı rayon

sakini Amil Qiyası, 21 yaşlı

Gəncə şəhər sakini Telman

Gələb Abbasov Rayon Polis

Şöbəsinə müraciət edərək

bildirib ki, ona məxsus,

av-

tomobil ehtiyatlı hissələri

satılan mağazasına iyul ayı-

24-dən 25-nə keçən gecə

naməlum şəxs və ya şəxslər

gizli yolla daxil olaraq 6000

İbrahimov və 22 yaşlı Göygöl rayon sakini Boran Məmmədov şübhəli qismində saxlanılıblar.

İllkin dindirmə zamanı onlar əməllərini etiraf edib

və əldə etdikləri pulun bir qismini xərclədiklərini bildiriblər. Pulun qalan hissəsi maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma-

lar davam etdirilir.

\*\*\*\*

Avstraliya yazılısının bu avtobi-

ografik romanı özünün Hindistanda-

Kİ həyatından bəhs edir. Kitabın bir

hisssəsi müllifin olduğu hind həbs-

xanısının geniş təsviridir. Məhz o

həbsxanada Roberts bu əsri yazma-

ğa başlayıb. Bu kitab çap olunanandan

sonra milyon tirajla satılıb.

Jan Qenet – "Çiçəklərin Mə-

yanı anası